

Bakıda Rusiya Günü qeyd olunub



Rusyanın Azərbaycan-dakı səfirliyi ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Rusiya himnlərinin səsləndirilməsi ilə başlayıb.

Rusyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, 26 il əvvəl Rusiya dövlət suverenliyi haqqında Bəyanname qəbul edib. Bu, Sovet İttifaqının artıq vahid dövlət kimi mövcud ola bilməyəcəyinin və Rusyanın SSRİ-nin tərkibində olan digər respublikalar kimi öz yolu ilə getməli olduğunu etirafı idi. Tarixinde ilk dəfə Rusiya siyasi plüralizm, demokratiya və bazar iqtisadiyyatı yolunu seçdi.

Səfir qeyd edib ki, belə bir seçimin riskləri böyük idi. Rusiya bütün sınaqlara duruş gətire bildi, siyasi sabitliy saxladı və nizama saldı, iqtisadiyyatını yenidən qurmağa başladı.

V.Doroxin deyib: "Bütün bu illər ərzində Rusiya və Azərbaycan bir-birini dəstəkleyib. Biz qarşılıqlı hörmət, suverenliyin və bir-birinin ərazi bütövlüyünün tanınması

əsasında münasibətlərin optimal modelini qura bildik. Rəsmi Moskva və Bakı fəal siyasi dialoq aparırlar. Biz Dağlıq Qarabağ münaqışesinin ədələtlili həllində maraqlılıq və vəsítəçilik funksiyasını fəal şəkildə davam etdirəcəyik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın bir nömrəli iqtisadi tərəfdasıdır".

Səfir bildirib ki, Rusiya bundan sonra da səylərinin əsirgəmədən Azərbaycan ilə tərəfdəşliyin daha da möhkəmləndirilməsinə çalışacaq, çünki o, sabit və inkişaf edən qonşu dövlətin mövcudluğunda maraqlıdır.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Rusiya və Azərbaycan tarixən bir-biri ilə bağlı olub. Nazir deyib: "Ölkəlerimiz arasındada münasibətlər həmisi müsbət xarakterə malikdir, qarşılıqlı anlaşma və dostluq əsasında qurulub, keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunur və inkişaf edir".

M.Cabbarov əlavə edib:

"İqtisadi əlaqələrin və ticarət dövriyyəsinin genişlənməsi mübahidə olunur. Bu kontekstdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin möhkəmlənməsini qeyd etmək lazımdır. Humanitar əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya arasında münasibətlər digər ölkələr üçün nümunə ola bilər. Bildiğiniz kimi, SSRİ-nin süqtundan sonra Azərbaycanda rus dilində tədris dayandırılmayıb, ona böyük diqqət yetirilir. Azərbaycan Respublikasında Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Universitetinin, Rusiya Federasiyasında isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları fəaliyyət göstərir.

Son illərdə Azərbaycan və Rusiya inkişaf və tərəqqi yolunda bir çox işlər görüb. Azərbaycan bu əlaqələrin inkişafına böyük əhəmiyyət verir".

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

AZƏRTAC